

Ekoloji tarazlıq bəşəriyyətin xilasıdır

Bəşəriyyətin həyat tərzinin normal saxlanılmasında başlıca amil havanın zəhərli birləşmələrin təsirindən mühafizəsi, Tanrıının bəxş etdiyi mühitin saflığının, təmizliyinin qorunmasıdır. Sənayenin əksər sahələrinin sürətlə inkişafi nəticəsində ətrafa at-qıların çoxalması nəticəsində biosfe-

rin daim çirkənməsi, bunun təhlükəli ekoloji problemə çevriləməsi və həlli yollarının elmi əsaslarla axtarılması və tapılması bu gün bütün alimləri ciddi düşünməyə vadər edir. Çünkü ekoloji problemin həlli üçün birmənəli yekdil program və ya yanaşma hələlik öz yerini tutmayıb.

İnsanlar təbiətin sabit qanunlarına qarşı çıxaraq təbii sərvətlərdən şüurlu-şüursuz halda səmərəsiz istifadə etməklə ətraf mühitin çirkənməsinə gətirib çıxarırlar. Təbii sərvətlərin səmərəsiz istismarı nəticəsində təbiət üçün böyük bəla olan tullantıların gündən-günə artmasının şahidi oluruz.



Ekoloji tarazlıq bəşəriyyətin xilasıdır

Ümumbəşeri təhlükəsinə, bununla da həllinin təxirəsalılmaz vacibliyinə görə ekoloji gərginlik probleminin aradan qaldırılması öncül məsələrdəndir. Ətraf mühitin mühafizəsi təkcə bir şəhər, ölkə üçün deyil, bəşəriyyət üçün problem olaraq təcili həllini gözləyir. Fəxrlə qeyd edək ki, ölkəmiz ətraf mühitin sağlamlaşdırılması sahəsində səylərini fəallaşdırmaqla bu il COP29-a evsahibliyi edəcək.

COP29-un Azərbaycanda keçirilməsi ekoloji tarazlığın qorunub saxlanılması istiqamətində görülən həllərdənəndir. İndiyədək bütün dünyada bu istiqamətdə müəyyən irəliləyiş olsa da, effektli həll üçün qənaətbəxşlik istənilən səviyyədə deyil. Bu baxımdan cari ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişsi müstəsna əhəmiyyət daşıyır.

Karbon oksidi qazlarının atmosferdə artması ilə iqlim dəyişikliyinin əmələ gəlməsi, okean və dənizlərin alt qatında buzlaqların əriməsi ilə suyun səviyyəsinin qalxması bəşəriyyətin həyat tərzində qeyri-normal şəraitin yaranmasına səbəb olur. Cəmiyyətlə təbiətin arasında ziddiyətli, ögey münasibət ekoloji gərginliyi artırır. Təbiətdə baş veren ciddi iqlim dəyişiklikləri bir tərəfdən təbii fəlakətlərin, digər tərəfdən antropogen amillərin artmasının təsirindən ekoloji tarazlığın pozulması ilə ətraf mühitin çirkənməsinə gətirib çıxarır. Neticədə qlobal ekoloji problem yaratmaqla canlı aləmə təsir göstərir. Bəşəriyyət üçün təhlükə olan "Tac" ("Korona") və digər viruslar məhz ekoloji tarazlığın pozulması, insanların normal həyat tərzinə ciddi mənfi təsir göstərən ətraf mühitin çirkəndirilməsindən meydana gəlir və planetin normal həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Bəşəriyyətin həyat tərzinin normal saxlanılmasında başlıca amil havanın zəhərli birləşmələrin təsirindən mühafizəsi, Tanrıının bəxş etdiyi mühitin saflığının, təmizliyinin qorunmasıdır. Sənayenin öksər sahələrinin sürətlə inkişafı nəticəsində ətrafa atqların çoxalması nəticəsində biosferin daim çirkənməsi, bunun təhlükəli ekoloji problemə çevriləməsi və həlli yollarının elmi əsaslarla axtarılması və təpiləsi bu gün bütün alimləri ciddi düşünməyə vadar edir. Çünkü ekoloji problemin həlli üçün birmənalı yekdil program və ya yanaşma hələlik öz yerini tutmayıb.

İnsanlar təbiətin sabit qanunlarına qarşı çıxaraq təbii sərvətlərdən şüurlu-süursuz halda səmərəsiz istifadə etməklə ətraf mühitin çirkənməsinə gətirib çıxırlar. Təbii sərvətlərin səmərəsiz istismarı nəticəsində təbiət üçün böyük bəla olan təllantıların gündən-günə artmasının şahidi olur. Elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar məqsədli son məhsulların alınması ilə yanaşı, külli miqdarda "yan məhsul"lar və təllantılar da əmələ gəlir. Buna da ekoloji tarazlıq pozulur, nəticədə insanların sağlamlığına ciddi xələl gəlir.

Təbiətin saf saxlanılmasına insanların laqeyd münasibətinin nəticəsidir ki, bu gün Yer kürəsi ekoloji böhran içindədir. Dözlü-



məz həldir ki, bu problemi biz insanlar özümüz yaratmışq və bu təhlükəli faciəni daha da kəskinləşdirməkdə davam edirik. Sağlam ətraf mühit yaratmaq təbiətlə mehriban dostluq etmədən mümkün deyil. İnsanların təbiətlə münasibətlərində ekoloji bilik, ekoloji mədəniyyət, ekoloji təriyə əsas amildir və bu, mütləqdir.

Bu gün ekoloji tarazlığın saxlanılması üçün təllantısız və ya az təllantılı qapalı texnoloji proseslərin, innovasiyönümlü texnologiyaların istehsalata tətbiqi vacib məsələ olmaqla həyata keçirilməlidir. Yaşıllaşdırma gərəkdir. Bununla da ətraf mühiti mühafizə etməklə təbii sərvətlərimizin qənaətlə, səmərəli istifadəsinə nail olmuş olarıq. Son illərdə dünyada müxtəlif təhlükəli yolu xəstəliklər çoxalmaqdır. Bunun başlıca səbəbi ekoloji tarazlığın pozulması, sənaye və məişət təllantılarının şüursuz, məsuliyyətsiz halda ətraf mühitə atılmasıdır.

Ətraf mühitin çirkənməsinin səbəbini müəyyənləşdirmək məqsədilə inkişaf etmiş ölkələrdə ətraf mühitin mühafizə agentlikləri sorğu keçirmiş və aşağıda qeyd olunan müxtəlif səbəbləri göstərmişlər: ətraf mühitin kimyəvi maddələrlə çirkəndirilməsi; məşələrin qırılması; okean, dəniz və su hövzələrinin neftlə çirkəndirilməsi; atmosferdə karbon oksidləri qazlarının çoxalması; vəhşi heyvanların məhv olması; torpağın eroziyası.

Bir çox alım təbiəti qorumaq üçün "geriyə, təbiətə doğru" prinsipi irəli sürürlər. Bir çoxu isə sənayenin inkişafını ətraf mühitin qorunması istiqamətinə yönəltməyi təklif edirlər.

Təbiətin flora və faunasını qorumaq məqsədilə atmosferin mühafizəsi probleminin həlli ətrafa atılan zəhərli atqların tamamilə ləğv edilməsi, yaxud yüksək qatlılıqda toksiki maddələrin minimum həddə endirilməsi ilə bağlıdır. Atmosferin çirkənməsinin qarşısının alınması istiqamətində aşağıdakı texnoloji tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab olunur: təllantısız yeni qapalı texnoloji proseslərin yaradılması; atmosferə atılan toksiki mad-

dələrin ləğv edilməsi və ya onların azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi; innovasiyönümlü texnologiyalara yiyələnmək, ətraf mühitə atılan sənaye təllantılarının tərkibində zəhərli birləşmələrin çıxarılaraq onların zərərsizləşdirilməsi və ya istifadəsi məqsədilə təkrar emal üsullarının yaradılması.

Əksər nəqliyyat sistemlərində qəbul olunmuş "standart" a uyğun normal istismar proseslərinə ciddi nəzarət edilməsi, atmosferə atılan qaz halındaki atqların zərərsizləşdirilməsində əsasən onların udulması, kimyəvi çevrilmələrin aparılması, o cümlədən kondensləşmə və oksidləşmə termiki və katalitik üsullarından istifadə edilməsi gündəmə gəlir. Bu üsullar bir çox halda ya ayrıraq və ya bir-biri ilə vəhdətdə olduqda daha səmərəli nəticələr verir. Qeyd olunan problemin geniş miqyasda həlli üçün universal texnoloji proses hələlik məlum deyil. Hər bir halda müvafiq konkret üsuldan istifadə edilməsi tələb olunur.

Məlumdur ki, ətraf mühitin çirkənməsində qaz və maye hələndən təllantılarla yanaşı, bərk halda olan təllantılar da ciddi ekoloji problem yaradır. Neticədə ətraf mühitə külli miqdarda atılan bərk aqreqat hələndə sənaye və məişət təllantılarının da miqdari gündən-günə çoxalır. Belə təllantılardan on çox ətrafa atılan plastik kütlə-polimer təllantılarıdır. Lakin plastik kütlə-polimer materiallarına böyük ehtiyac duyulduğundan və bunun müqabilində plastik kütlə-polimer istehsalı daim artdığından, onların təllantıları da müvafiq olaraq artır. Polimer və ya plastik kütlə materialları təbiətdə öz-özüne uzun müddət çürümədiyindən, həll olmadığından, utiləşdirilmədiyindən ətrafda qalmaqla ciddi ekoloji gərginlik yaranır və tarazlıq pozulur.

Problemin həlli istiqamətində bir çox üsul mövcuddur. Onlardan termiki zərərsizləşdirmə yolu ilə ayrılan istilikdən istifadə etmek, termiki parçalanma yolu ilə məqsədli məhsullar almaq, təllantıların təkrar emalı yolu ilə yüksək istismar göstəri-

cilərinə malik müxtəlif kompozit materialları almaq kimi üsulları göstərmək olar. Qeyd olunan üsulların hər birinin həm üstün, həm də çatışmayan cəhətləri məlumdur. Uzun illər aparılan tədqiqatların nəticəsində plastik kütlə-polimer təllantılarının utiləşdirilməsində (və ya zərərsizləşdirilməsində) təkrar emal üsulu daha münasib üsul sayılır.

Bu baxımdan yüksək fiziki-mekaniki xassəyə malik polimer kompozisiya materiallarının (PKM) alınması sahəsində elmi-tədqiqat işləri aparılır. Söyüdən üsul ekoloji və iqtisadi cəhətdən daha əlverişli sayılır.

Alınan materiallar texnikanın müxtəlif sahələrində tətbiq imkanlarına malikdir. Belə ki, onlardan texniki məqsədlər üçün müxtəlif örtükler, borular, qutular, taralar, kanistrlər, dibçəklər və s. alınmasında istifadə edilməsi tövsiyə olunur.

Beləliklə, ətraf mühitdə mövcud polimer təllantılarının utiləşdirilməsində təkrar emal üsulu hələlik əlverişli üsul sayılmaqla burada əsasən bahalı ilkin xammala qənaət olunduğuundan iqtisadi səmərə alınır, eləcə də sadə və "təllantısız" texnologiya olduğundan ekoloji cəhətdən də böyük əhəmiyyət kəsb edir.

Ümidverici dəlillərə - elmi texniki tədqiqatlara əsaslanaraq demək mümkündür ki, bu gün təllantı sayılan məhsullar yaxın zamanda gərəkli xammala çəvirləcək və onlardan təkrar emal yolu ilə qiymətli məqsədli məhsullar alınacağına heç şübhə yoxdur.

Müstəqil respublikamızın hərtərəfli inkişafı naminə bütün sənaye hədəflərini ekoloji təmiz, başqa sözlə, "təllantısız" və ya "az təllantılı", innovasiyönümlü texnologiyalara keçirmək və istehsalata tətbiq etməklə ekoloji faciənin baş verməməsi istiqamətində daim dərin elmi tədqiqatlar-isləmələr aparmaq, ekoloji tarazlıq qoruyub sabit saxlamaq toxirəsalılmaz məsələdir. Bu da nəticədə bəşəriyyətin sağlamlığıdır, rəhnidir. Yoxsa bəşəriyyət daha ciddi təhlükəyə məruz qalar.

Valeh CƏFƏROV,
AMEA-nın müxbir üzvü,
kimya elmləri doktoru, professor